

Biz, Gürcüstanın qeyri-dominant etnik və dini icmalarını təmsil edən fəallar, Avropa İttifaqına (Aİ) namizəd statusunun alınması ilə əlaqədar proseslərə fikrimizi bildiririk.

Biz, müxtəlif bölgələrdən və müxtəlif etnik və dini icmalardan olan Həmrəylik Platforması ətrafında birləşmiş fəallar səsimizi ucaldaraq, Avropa idarələrinin, Gürcüstan hökumətinin və maraqlı tərəflərin Gürcüstanın Avropa gələcəyi ilə bağlı baxışlarımızı və mülahizələrimizi eşidib, nəzərə alsınlar.

Birbaşa və xüsusilə vurğulayaraq bildirmək istərdik ki, Avropa vektoru və Gürcüstanın gələcəyi vətəndaş bərabərliyinin, millətlərarası həmrəyliyinin və inklüziv cəmiyyət quruculuğunun başlıca təminatçısıdır. Bu gün heç vaxt olmadığı kimi, Gürcüstanda azlıqların hüquqlarının müdafiəsi və bizim Avropa seçimimiz bir-birindən asılıdır. İnanırıq ki, bizim üçün Avropaya inteqrasiya etmək sistemli ədalətsizliklərə son qoymaqdan, struktur ayrı-seçkiliyini aradan qaldırmaqdan və təcridməni aşmadan ibarətdir.

Avropa İttifaqına üzvlük və dəstək ölkəmizin suveren maraqlarının qorunması və təhlükəsizliyi üçün mühüm ilkin şərtədir və xüsusən də Ukraynada gedən amansız və qanlı müharibədən sonra Rusiyadan gələ biləcək təhdidlərin miqyası da və tərəfdaşlarımızdan Gürcüstan üçün təhlükəsizlik zəmanətlərinin alınmasının vacibliyi də bizə daha açıq-aşkar görünməkdədir.

Bizim üçün Avropa İttifaqı təkə göydələnlər, zəngin ticarət mərkəzləri və göz qamaşdıran şəhərlər yeri deyildir. Bizim təsəvvürümüzdə Aİ dominant olmayan qrupların güclü səslərinin eşidildiyi, siyasi sistemlərin hüquqları, resursları və hakimiyyəti ədalətli şəkildə bölüşdürməsinə yönəldiyi, iştiraklı özünüidarə etmənin fəaliyyət göstərdiyi, həmrəylik cəmiyyətinin qurulduğu siyasi məkandır ki, vətəndaş dövlət dilini bilməsə belə, hər kəs üçün layiqli minimum əmək haqqı və iş şəraiti təmin edilir, dövlət xidmətlərindən, proqramlarından və səhiyyə xidmətlərindən istifadə imkanı ilə təmin edilir.

Biz Aİ-ni təkə Avropa iqtisadiyyatının qüdrətli olduğu üçün deyil, həm də ona görə istəyirik ki, Aİ-nin ən yoxsul, ən marginallaşmış və məzlum qrupları cəmiyyətin və qurumların diqqət mərkəzindədir və bütün maraqlı tərəflər onlara dəstək olmaq üçün çalışır.

Müvafiq olaraq, biz Avropa Şurasını və digər qurumları qərarların qəbulu prosesində dominant olmayan Gürcüstan qruplarının səslərini və ehtiyaclarını nəzərə almağa və bütün insanları müdafiə edəcək qərar qəbul etməyə çağırırıq.

Biz gözəl görürük ki, hakimiyyətin Assosiasiya Sazişindən irəli gələn öhdəlikləri dəstəkləmək və yerinə yetirmək istiqamətində səyləri olduqca zəifdir. Avropa institutlarına və tərəfdaşlarına qarşı siyasi ritorika da problemlidir. Buna baxmayaraq, cəmiyyətimiz bu illər ərzində özünün aydın Avropa oriyentasiyasını və demokratik cəmiyyət qurma istəyini nümayiş etdirdiyi düşüncəsindəyik.

Xüsusiylə vurğulamaq istəyirik ki, qeyri-dominant etnik qruplarının hüquqları uğrunda çalışarkən Gürcüstan əhalisi, avropalı dostlarımız, icma liderləri, hüquq müdafiəçiləri ilə birlikdə mühüm irəliləyişlər əldə etdik. Eyni zamanda, hamımızın birlikdə gördüyümüz işlərə xələl gətirməmək naminə Aİ-nin namizədliyinə ən çox ehtiyacımız indi var.

Eyni zamanda, inanırıq ki, namizəd statusundan Aİ-nin tamhüquqlu üzvlüyünə qədər bizi daha böyük, mürəkkəb yol gözləyir və bu prosesdə biz Gürcüstanın dominant olmayan qrupları olaraq, Aİ-nin müvafiq qurumları, dövlət müəssisələri və Gürcüstan vətəndaşları ilə birbaşa işləməyə hazırıq ki, Gürcüstanımızı hamılıqla tanınan dəyər və prinsiplərin - bərabərliyin, sosial ədalətin və ləyaqətin qorunduğu və hörmət etdiyi ölkəyə çevirə bilək.

Həmrəylik Platforması Acarıstan, Samtsxe-Cavaxetiya, Kvemo Kartli, Pankisi, Tbilisi də daxil olmaqla müxtəlif bölgələrdən olan fəalları bir araya gətirir və qeyri-dominant etnik və dini qruplar arasında həmrəylik yaratmaq və onların ehtiyaclarını, narahatlıqlarını və baxışlarını siyasi gündəmə gətirmək məqsədi daşıyır.

ჩვენ, საქართველოს არადომინანტური ეთნიკური და რელიგიური თემების წარმომადგენელი აქტივისტები ევროკავშირის კანდიდატობის სტატუსის მიღებასთან დაკავშირებულ პროცესებს ვეხმიანებით.

ჩვენ, სოლიდარობის პლატფორმის გარშემო გაერთიანებული აქტივისტები სხვადასხვა რეგიონიდან და მრავალფეროვანი ეთნიკური და რელიგიური თემებიდან, ვიმადლებთ ხმას, რათა ევროპულმა უწყებებმა, საქართველოს ხელისუფლებამ და დაინტერესებულმა მხარეებმა მოისმინონ და გაითვალისწინონ ჩვენი ხედვები და მოსაზრებები საქართველოს ევროპულ მომავალთან დაკავშირებით.

გვინდა პირდაპირ და ხაზგასმით განვაცხადოთ, რომ ევროპული ვექტორი და მომავალი საქართველოში სამოქალაქო თანასწორობის, ინტერ-ეთნიკური სოლიდარობის და ინკლუზიური საზოგადოების მშენებლობის უმთავრესი გარანტორიაა. დღეს, როგორც არასდროს, საქართველოში უმცირესობების უფლებების დაცვა და ჩვენი ევროპული არჩევანი ერთმანეთზე დამოკიდებულია. გვჯერა, რომ ჩვენთვის ევროპული ინტეგრაცია დაკავშირებულია სისტემური უსამართლობების დასრულებასთან, სტრუქტურული დისკრიმინაციის აღმოფხვრასთან და გარიყულობის გადალახვასთან.

ევროკავშირის წევრობა და მხარდაჭერა ჩვენი ქვეყნის სუვერენული ინტერესების დაცვის და უსაფრთხოების მნიშვნელოვანი წინაპირობაა და განსაკუთრებით უკრაინაში მიმდინარე სასტიკი ომის შემდეგ, ჩვენთვის კიდევ უფრო აშკარაა რუსეთისგან მომდინარე საფრთხეების მასშტაბი და ის თუ რამდენად მნიშვნელოვანია უსაფრთხოების გარანტიების მიღება საქართველოსთვის პარტნიორებისგან.

ჩვენთვის ევროკავშირი არის არა მხოლოდ ადგილი ცათამბჯენებისა, მდიდარი სავაჭრო ცენტრებისა და კაპიტალი ქალაქებისა, არამედ ჩვენს წარმოდგენაში ევროკავშირი არის პოლიტიკური სივრცე, სადაც ისმის არადომინანტური ჯგუფების ძლიერი ხმა, პოლიტიკური სისტემები მიმართულია უფლებების, რესურსების და ძალაუფლების სამართლიანი გადანაწილებისკენ, მოქმედებს მონაწილეობითი თვითმმართველობა, შენდება სოლიდარული საზოგადოება, უზრუნველყოფილია ღირსეული მინიმალური ხელფასი და შრომითი პირობები, სახელმწიფო სერვისებზე, პროგრამებზე და ჯანდაცვაზე წვდომა ყველასთვის უზრუნველყოფილია, მაშინაც კი, როცა მოქალაქემ არ იცის სახელმწიფო ენა.

ჩვენ გვინდა ევროკავშირი არა მხოლოდ იმიტომ, რომ ევროპის ეკონომიკა ძლიერია, არამედ იმიტომაც, რომ ევროკავშირში ყველაზე დარბილ, მარგინალიზებული და ჩაგრული ჯგუფები საზოგადოების და ინსტიტუტების ფოკუსშია მოქცეული და მათ მხარდაჭერაზე მუშაობს ყველა დაინტერესებული მხარე.

შესაბამისად, მივმართავთ ევროპის საბჭოს და სხვა ინსტიტუტებს, რომ გადაწყვეტილების მიღების პროცესში გაითვალისწინონ ჩვენი, საქართველოს არადომინანტური ჯგუფების ხმა და საჭიროებები და მიიღოს გადაწყვეტილება, რომელიც დაიცავს ყველა ადამიანს.

ჩვენ კარგად ვხედავთ, რომ ხელისუფლების მცდელობები მხარი დაუჭიროს და შეასრულოს ის ვალდებულებები რაც ასოცირების შეთანხმებას უკავშირდება, სუსტია. პრობლემურია პოლიტიკური რიტორიკაც ევროპელი ინსტიტუტებისა და პარტნიორების მიმართ. ამის მიუხედავად, ვფიქრობთ, რომ ჩვენმა საზოგადოებამ წლების განმავლობაში აჩვენა მისი მკაფიო ევროპული ორიენტაცია და სურვილი აშენოს დემოკრატიული საზოგადოება.

ხაზგასმით გვინდა ვთქვათ, რომ საქართველოს მოსახლეობამ, ჩვენმა ევროპელმა მეგობრებმა, არადომინანტური ეთნიკური ჯგუფების უფლებებზე მომუშავე სათემო ლიდერებმა და უფლებადამცველებმა მნიშვნელოვან პროგრესს მივაღწიეთ. ამასთანავე, ჩვენ ახლა ყველაზე მეტად, გვჭირდება ევროკავშირის წევრობის კანდიდატობა, რათა არ დაზიანდეს ის შრომა, რომელსაც ყველა ერთად ვასრულებდით.

ამასთანავე, მიგვაჩნია, რომ კანდიდატობის სტატუსიდან ევროკავშირის სრულფასოვან წევრობამდე კიდევ უფრო დიდი და რთული გზის გავლა მოგვიწევს, ხოლო ამ პროცესში, ჩვენ საქართველოს არადომინანტური ჯგუფები მზად ვართ, რომ უშუალოდ და პირდაპირ ვიმუშაოთ ევროკავშირის შესაბამის ინსტიტუტებთან, სახელმწიფო უწყებებთან და საქართველოს მოქალაქეებთან, რათა შევძლოთ და საქართველო გავხადოთ ქვეყანა, სადაც უნივერსალურად აღიარებული ღირებულებები და პრინციპები - თანასწორობა, სოციალური სამართლიანობა და ღირსება დაცული და პატივცემული იქნება.

სოლიდარობის პლატფორმა აერთიანებს აქტივისტებს სხვადასხვა რეგიონიდან, მათ შორის, აჭარიდან, სამცხე-ჯავახეთიდან, ქვემო ქართლიდან, პანკისიდან, თბილისიდან და მისი მიზანია არადომინანტურ ეთნიკურ და რელიგიურ ჯგუფებს შორის სოლიდარობის შენება და მათი საჭიროებების, წუხილებისა და ხედვების პოლიტიკურ დღის წესრიგში დაყენება.

